

## TƏSVİRİ

Öz G4K 2 vuruşlu, 41.5CC, 2.2KW benzinli mühərrikdən istifadə edən [iki](#) adamlı [işləyən çay](#) yığma maşını, çıxış gücü 4 vuruşdan böyükdür, motor yağının benzinə nisbətinin 25: 1 olduğunu unutmayın. Performans daha sabitdir və yüksək temperaturda sönməyəcəkdir. Çay yığmaq daha səmərəlidir və səmərəlilik əl əməyindən 40 dəfə çoxdur.

[Two Men Tea Plucker](#) rafı yüksək gücü alüminium ərintisindən istifadə edir, yüksək gücün, yüngüllüyün üstünlüklərinə nail olur. Yüngül və dayanıqlı, rahat əməliyyat, az yağ istehlakı, aşağı səs -küy, kiçik vibrasiya, aşağı itki dərəcəsi üstünlüyünə malikdir. Bu [iki vuruşlu çay çəkmə maşını](#) patent iş başlığını, böyük hava həcmi, möhkəm quruluşu, yüksək yığma səmərəliliyini qəbul edir. Hava kanalı və fan, daha qalın və möhkəm, daha uzun xidmət ömrü olan idxal materialı qəbul edir.

## AVANTAJI

1. SK5 karbon alət poladı yüksək sərtlik və güclü aşınma müqaviməti ilə söndürülmüşdür. 1 sm qalınlığında olan budağı birbaşa kəsə bilər.
2. Səkkiz il əvvəl bəri, digər həmyaşıdları kimi keyfiyyətsiz sürət qutusu aksesuarlarından istifadə etmək bizi qane etmirdi. Maşının ömrünü 100% artıran öz sürət qutusu komponentlərimizi yaratmaq üçün yüz minlərlə dollar xərclədik.
3. 20 il davamlı optimallaşdırma və təkmilləşdirmədən sonra [iki adamlı işləyən çay yığma maşını](#) , indi bütün hissələri özümüz istehsal edirik, hər hissənin ən keyfiyyətli olmasını və xidmət müddətinin yaşlıları ilə müqayisədə 100% artırılmasını təmin edirik!

## Ətraflı məlumat




Öz inkişaf etdirdiyimiz benzin mühərrikimiz aşağı səs-küyə, kifayət qədər gücə və daha çox yanacaq qənaətinə malikdir.



Dişli tipli toka dizaynı, yüksek gücü, boş deyil, çay yığma prosesi daha rahatdır



Debriyaj və qaz açarı inteqrasiya edilmiş dizayn, yüksək güclü ərintidən hazırlanmışdır, xidmət müddəti 100% artmışdır



Daha yüksək güc və daha kifayət qədər hava həcmi üçün müstəqil olaraq hazırlanmış fan bıçağı və fan qapağı, plastik fan və alüminium fan mövcuddur

## TƏSVİRİ

[İki nəfərlə işləyən çay kəsmə maşınının](#) texniki siyahısı:

Model	DL-4CH-1210
Motor modeli	G4K
Kəsmə genişliyi	1210/1140/1000 mm
Motor gücü	2.2kw / 2.9 HP
Motor vuruşu	2 vuruş
Yerdəyişmə	41.5CC
Soyutma növü	Hava soyutma
Bıçaq növü	Əyri tip
Qablaşdırma ölçüsü	142 x 52 x 45 sm
Ağırlıq	29 kq

[İki Kişinin İşlətdiyi Çay Çıxarma Maşınının](#) hamısının spesifikasiyası .

Model	Kəsmə genişliyi	Mühərrik	Güc
-------	-----------------	----------	-----

DL-4CP-1210	1210/1140/1000 mm	G4K	2.2 Kvt
DL-4CH-1210	1210/1140/1000 mm	G4K	2.2 Kvt

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

## FOTOLAR



Handwritten signature in Chinese characters: 江苏力. 德力克斯

## 2-Men Tea Harvester DL-4CH-1210



**1200 kg / h**  
**Curved Blade 1210 mm**  
**Cutting Width 100/114/121 cm**

Website: [delijx.com](http://delijx.com) Email: [info@delijx.com](mailto:info@delijx.com)  
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767











ƏLAQƏ

**Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.**



**↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑**



Quanzhou Deli Agroforestril Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : [info@delijx.com](mailto:info@delijx.com)

Web: [www.delijx.com](http://www.delijx.com)

---

**Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓**